

## AZƏRBAYCAN ATALAR SÖZÜ VƏ MƏSƏLLƏRİN KOQNİTİV VƏ KOMMUNİKATİV ÖZƏLLİKLƏRİ

### Xülasə

Məqalədə ilk dəfə həyatın müxtəlif sahələrində istifadə olunan Azərbaycan atalar sözü və məsəllərin koqnitiv baxımdan kommunikativ funksiyası araşdırılmışdır. Həm də bu vahidlərin folklor dünyagörüşünün formallaşmasında rolu müəyyənləşdirilmişdir. Borçalı, Naxçıvan və Masallı folklor örnəklərindən alınmış paremioloji vahidlər tədqiqatqa cəlb olunmuşdur.

Bundan başqa həmin vahidlərin freym biliyini kommunikativ situasiyaya daxil edən danışmanın fikrinin reallaşdırılması araşdırılmışdır. Məqalədə həm də atalar sözü və məsəllər koqnitiv-konseptual baxımdan perspektiv, prospektiv və retrospektiv aspektlərdə tədqiq olunmuşdur.

**Açar sözlər:** Azərbaycan paremioloji vahidləri, atalar sözü, məsəllər, aktual üzvlənmə, koqnitiv kateqoriyalar, kommunikativlik, freym

**Giriş.** Dil insan ünsiyyətinin ən vacib vasitəsi olub, sabit ifadələrin yaranma və ötürülməsində əsas rol oynayır. Sabit ifadələr atalar sözləri, məsəllər, deyimlər, frazeoloji vahidlər və s.-dan ibarətdir. Sabit ifadələr bir qayda olaraq milli mədəniyyətimizin tərkib hissəsi olan folklor materiallarında, özüllükla də davranış qaydalarında özünü göstərir. Beləliklə, kommunikativ funksiya daşıyan paremioloji vahidlərin imkanları və onun ifadə vasitələri tədqiqatın əsas məsələlərindən biridir. Atalar sözü və məsəllərin kommunikativ funksiyası və leksik semantikası dünyanın konseptuallaşmasında (danışan və onun ətrafi, məkanı, zamanı, yaşamı və şüur) özünü göstərir.

Araşdırma mövzusunun aktuallığı atalar sözü və məsəllərin koqnitiv və kommunikativ aspektlərde bu günə qədər yetərsiz işıqlandırılması ilə şərtlənir. Dilçilikdə daha çox paremioloji vahidlərin, əsasən əslub xüsusiyyətlərinə və mədəni əhəmiyyətinə diqqət yetirilmişdir. Mövzunun nəzari əhəmiyyəti isə ilk dəfə Azərbaycan dili üçün əhəmiyyətli olan və həyatın müxtəlif sahələrinin ifadasında istifadə olunan atalar sözü və məsəllərin koqnitiv baxımdan kommunikativ funksiyası araşdırılmış və bu vahidlərin

folklor dünyagörüşünün formallaşmasında rolu müəyyənləşdirilmişdir. Məsələnin praktik tərofini isə Borçalı, Naxçıvan və Masallı folklor örnəklərindən alınmış atalar sözü və məsəllər təşkil edir.

Tədqiqatın məqsədini atalar sözü və məsəllərin koqnitiv və kommunikativ mahiyyətinin müəyyənləşdirilməsində paremioloji ifadələrinin aktual üzvlənməsi təşkil edir.

Atalar sözü və məsəllərinin mözmununu tədqiq edərkən semantik, sintaktik-semantik və semantik-praqmatik (aktual) üsullardan istifadə olunur [1, s.82]. Biz, paremioloji vahidləri araşdırarkən, əsasən üçüncü üsuldan – semantik-praqmatik (aktual) dəyərləndirmədən istifadə etmişik. Əslinda məhz konkret nitq və situativ kontekstlərdəki faktiki məlumatlara əsaslanan bu üsul hər bir atalar sözü və məsəlin mənası haqqında həqiqi təsəvvür verməlidir. Ancaq praktik olaraq bu üsuldan istifadə etmək olmaz, çünki paremioloqların əlində paremioloji vahidlərin yaranma şərtləri və kontekstləri haqqında məlumat olduqca azdır. Belə olduqda paremioloji vahidləri sırf bir üsulla araşdırmaq hərtərəfli nəticə çıxartmağa imkan vermir, ona görə də üç üsulun üçündən də kompleks şökildə istifadə

etmək lazımdır.

*Paremioloji vahidlərin kommunikativ üzvlənməsi*. Bildiyimiz kimi, cümlə sintaksisin əsas kommunikativ vahididir. "Kommunikativ üzvlənmə – minimal (cümələ) və maksimal (mürəkkəb sintaktik bütöv) nitq (mətn) vahidlərini yaranan dil strukturunun universal, qeyri-dil hadisəsidir" [2, s.17]. Ənənəvi sintaksisən farqlı olaraq, cümlədə, yaxud mətnin funksiyası müxtələf ilə bağlı olan tema və funksiyası xəbarla bağlı olan rema ardıcılığı meydana çıxur. "Bu funksiya kommunikativlik və ya tema-rema funksiyası da adlanır. Həmin funksiya aktual üzvlənmə nəzəriyyəsi ilə bağlıdır" [3, s.161]. Dil ünsiyyət zamanı müxtələf cümlə modelləri vasitəsilə gerçəkləşir. İnformasiyanın çatdırılmasında mülmətvermə, məntiqi vürgü, intonasiyanın müxtələf təflili və s. vacib rol oynayır. Beləliklə də cümlənin aktual üzvlənməsi məsələsi ortaya çıxar.

Bu gün atalar sözü və məsəllər artıq bir mətn kimi tədqiq edilir [4]. S.Əlibəzadə bu baradə yazar: "...Hər bir paremik vahidin ən qiymətli cəhəti noddur; yiğəcmiğindəm, nəsihətəmiz ruhunda, obraxlılığında, ahəngindəm və ya dərin icimai-səfəsi mözmunundam!" Əlbətə, bu xüsusiyyətlərin ideal vəhdətində!" [5, s.10]. Holland alimi Van Deykin: "Mətn – mikroqruruluların toplanma natiçisi deyil, vahid məzmununa əsaslanan bir makroqrurulüş, global bir vahiddir" fikrina əsaslanaraq, paremioloji vahid – makroqrurulüş, tema və rema isə onun tərkib hissəsi olan mikroqruruludur, deməyə imkan verir [2, s.29].

Tədqiqatçılar, nitqdə kommunikativ üzvlənmənin rolunu, yəni onun ayrı-ayrı hissələrinin malumatlılığının müxtəlif dərəcəli olduğunu çoxdan fərqli etmişlər. XVIII əsrin fransız filosofu və filologu E.Kondilyaq yazar ki, həyəcanlı və sakit insanın nitqindəki söz sırası müxtəlif olur: "...biri təsvir olunan faktın dərkindən alınan subjektiv hissələrini ifadə etmək istəyir, o biri isə hamin faktı adı bir gerçək hadisə olaraq, yəni münasibətinə bildirmədən ifadə edir. O anda hadisələrin əlaqəsinə şəxsiyyətin hayocaqlı və təssüratlı damışıq qarışır və cümlənin söz sırası dayışır" [2, s.5]. Hatta bir əsər yazarkən mülliətin kommunikativ niyyə-

tindən, şəxsi zövqündən, istedadından asılı olaraq eyni hadisəni, mətni müxtəlif səviyyədə təqdim edir.

"Beləliklə, mətni göndərən şəxsin diskursda informasiyanı dil vasitəsilə bəsləndürməsi prosesini və deməli, diskursun özünün formalaşmasına və inkişafına bilavasita təsir edən bu qarşılıqlı iki cür başa düşültür: yeni və köhnə informasiya. Burada maraqlı bir məqəm ortaya çıxır, mətni göndərən şəxs hansı dil vasitələrindən istifadə edəcək, bu lingvistik, psixoloji, sosial, mədəni amillərlə bilir" [6]. O zaman diskurda bir deyil, bir neçə matn üzə çıxır və mətni göndərən ilə mətni qəbul edən arasındakı farqla yanaşı, müəyyən ümumi cəhətlər da götürür.

"İfadələrin dilxarici amillərlə bütövlükda (adresatın dünya haqqında bilişlər, fikirlər, istiqamətlər, kommunikativ məqsədlərlə) məntiqli ardıcılığı diskurs (fransızca discours – nitq) olaraq addandırılan nizamsız təşkil edilmiş məkan yaradır" [7, s.136]. Beləliklə, diskurs koqnitiv baxımdan kommunikativ qarşılıqlı əlaqaya və nitq situasiyaya praqmatik şəkildə yönəldilmiş olur. Söhbət ondan gedir ki, matni göndərən sadəcə olaraq birincisi matni yaradır. Mətni qəbul edən tarafından onun şəhri zamanı isə ikinci, üçüncü və hötə, sonsuz sayda matn yaranır. Bu özünü atalar sözündə daha dolğun göstərir. Lakin U.Eko, bədli matndə mənalannın mühafizə olaraq şəhərlərin çoxluğuna sadə qoşyan mühüm bir amil kimi *niyyəti* (*illökusiyə*) göstərir [8]. F.Veysəlli bununla bağlı yazar ki, "söhbət yalnız matni göndərənin deyil, həmçinin matnın özünün niyyətindən gedir və məhz bu niyyətlərin qoyduğu sadələr və yaxud məhdudiyyətlər sayasında matni qəbul edənən şəhərlərinin həddindən artıq olmasının qarşısı alınır" [3, s.434].

Yuxarıdakı fikirlərlə bağlı, məsələn, Böyükəli folklor örnəklərindəki "*Nə tez gördünüz..*" əhvalatında arvad nadir halda baş verən hadisəni *ayda-ildə bir namaz, onu da şeytan qoymaz* atalar sözün işlətməklə niyyətini bildirir [9, s.83; 10, s.44; 11, s.61]. "*Nə tökərsən aşına..*" adlı mətn *nə tökərsən aşına, o da çıxar qaşığına* atalar sözü ilə bitir, yəni mətn hamin vahidi şərh edir və sonda öz günahlarını tıraş edən ar-

vad başına gelənlə həmin atalar sözü ilə məntiqli sonluğa bağlayır [9, s.84; 10, s.508; 11, s.276]. Masallı folklor örnəyində başlığı paremioloji vahidi olan "*Qatıq dağilar – yeri qalar, Ayran dağlsa, nəyi qalar?*" adlı əhvalatda məsalə keçiyən sonunda Sakino xanımın qardaşının oğlan varisi olmamasına və onun artıq tamahə sabib olduğunu işarə edir [12, s.208; 10, s.187]. "*Mehtrə əhvalat*" hekayəsində isə "*eyibziz gözəl olma*" məsali yarımcı şəkildə istifadə edilmişdir [12, s.214-215; 10, s.300; 11, s.151]. Belə atalar sözü və məsəllər Naxçıvan folklor örnəklərində rast gəlirik [13, s.235; 10, s.70; 11, s.50; 13, s.238; 10, s.54, 131; 11, s.40, 85].

*Paremioloji vahidlərdə aktual üzvlənmənin komponentləri: tema və rema*. XIX əsrin fransız filologu Anri Veyl hesab edirdi ki, "informasiya zamanı nitqı dinişləyən ovval molum olan, sonra isə yeni bir məlumat verilir. Yeni bir xəbər – elə məlumatın məqsədidir" [2, s.6]. Şifahi matndə və dialoji nitqda adresatın (dinişləyin) münasibətini müsəyyənləşdirən nitq situasiyası mühüm rol oynayır. Amma yazılı məndə adresatın rolu ikinci dərəcəlidir, çünki o, onun quruluşundan iştirak etmir, ancaq dərk edir. Buna görə ki kiməs bilinən, molum olan tema, başqasına yeni və malum olmayan remaya çevrilir bilsər.

Atalar sözü, yaxud məsəlin teması – adətən konkret vəziyyətin tasviri deyildir, bu, hənsusa xəyalı bir hadisə da ola bilər. Belə hadisə konkret kontekstlərin soviyyəsindən "istündür" və ona görə onların çoxuna tətbiq olunur. Paremioloji vahidi istifadə edərək temasını (bilinmə) müəyyən vəziyyətə görə şərh edirik [9, s.12, 13]. Bununla bağlı F.Dançə yazar ki, "bilinən" və ya "məlum olan" kontekstləri, situasiyaya, həmsəbətlərin (mülliətin və oxucunun) ümumi məlumatları ilə şərtləndirilmiş informasiya olaraq başa düşmək lazımdır" [2, s.21]. Buradan belə natiçaya gəlmək olar ki, *tema* matnın yanrazmasında mühüm rol oynayır və molumat şəhəniyyətli olan *remanın* meydana çıxmına səbəb olur. Hər ifadənin tema və rema hissəsi konkret kommunikativ təpşirin ilə müəyyənənədir [16, s.9].

*Koqnitiv aspektlər paremioloji vahidlərdən aktual üzvlənməsi*. Paremioloji vahidlərde

dilin dərkli və kommunikativ funksiyasının bütünlüyü ortaya çıxır. Lakin xalq hikmətinin ötürülmə vasitəsi kimi danışçı prosesində dilin kommunikativ funksiyası sintaktik strukturdan üstün vaziyətə gətirilir. Hər bir konkret dilin kökündə xüsusi model, yaxud onun konseptuallaşdırılması və nitq ifadəsinin xüsusiyyətinə əsaslanmış dünya manzorası durur. "Dünyada kollektiv şüurdan keçmiş insanların bütün hayatı dildə öks olunur və hər bir dildə uyğun ifadə formalırmalar mütəyyən edərək kommunikasiyanın mözəmən formalarla" [14, s.5]. Dil vasitəsi ilə danışan xəbər, sual yaxud xahişmi etmək istədiyini bildirir və danışan bir neçə cümlə ilə fikrini söyləmək üçün seçim edir. Müəyyən kommunikativ rejim, təslüb və janrdañ asılı olaraq cümlələrdə kommunikativ komponentlərin sırasına müsəyyənləşdirir, "danışan məlumatı cümlə və cümlələrin kommunikativ komponentlərinin görə bölgüsüdür" və bununla ifadənin aktual üzvlənməsini həyata keçirir [15, s.13]. Başqa quruluşlu dillərdən fərqli olaraq, türk dilleri ailesinə aid olan Azərbaycan dilinin sintaktik quruluşu struktur-semantik əsasda xüsusi nitq birləşmələri və sintaktik vahidlərin təzahür etdiyi parlaq xüsusiyyət malikdir. Müasir tədqiqatlarında koqnitiv baxımdan əsərlərin eyni nitq situasiyaları xüsusi maraqlı kostedir. Koqnitiv baxımdan dünya öks olunmur, interpretasiya edilir, yəni insan sadəcə dünyani dərk etmir, həm də onu qurur. Bu yanadır "öyrənilməti bütün hadisə və proseslər, vahidlər və kateqoriyalar digər insanın yaddaşı və dərketmə, düşüncə, emosiya və xəyal kimi, koqnitiv anlayışları ilə əlaqaya gərə" cəhd edib araşdırılmışdır [16, s.9].

Kommunikativ (aktual) üzvlənmənin və koqnitiv kateqoriyaların qarşılıqlı əlaqəsinin öyrənilməsi eyni zamanda nitqda kommunikativ funksiyaların həyata keçirilmə üçün paremioloji vahidlərden istifadəni şartlaşdırır. Dünya dil manzorəsinin koqnitiv və kommunikativ məkanında dərk edilmə perspektivi və elmi-tədqiqat əsərlərinin lingvistik antropocentrizm sahəsinə keçidi atalar sözü və məsəlləri koqnitiv lingvistik və freym semantikasının nəzəri baxımdan təhlili imkanını yaradır.

Aktual üzvlənmənin müyyən mövqeyində çıxış edən paremioloji vahidlərdən istifadə hər hansı freym biliyi (freym – ingilis dilində *frame* – “qurulüş, sistem; qurğan, yaratmaq” deməkdir), kommunikativ situasiyada fikrin reallaşdırılmasının nəticəsi kimi arşırılır [17, s.407]. Bütövlükda freym, insanın və cəmiyyətin həyatının müxtəlif sahələrində biliyin quruluşudur. Dil düşüncələri, koqnitiv-lingvistik kimi tərkib hissələrinin tam kompleksi (montiq-fəlsəfi, fizioloji, sosioloji, lingvistik-mədəni) freym məkanından ümumiləşdirilməyə imkan yaradır [18]. Söyləyici fikrinin asas məqsədlərdən biri bətar sözü və məsəllərin deyiliməsində danişanın niyyətinin tanzimlənməsidi. F.Bayat bətar sözü, məsəlləri və xalq asorizmlərinin həyat hadisələrindəki mövqelərini təsnifləndirərkən yazar ki, "...hər yaçı öz dili və üşlubuna uyğun, əsərin məzmunu və həcmini nəzərə alaraq, güclü assosiasiya yaratmaq məqsədiilsə onları müxtəlif şəkillərdə işlədir" [19, s.108]. Demək, gerçəklilik ətraflı göstərərək və onu fördi dönya ilə manzərəsinə daxil edərək konkret mülliətlərənindən mətəndə istifadə olunan bətar sözü və məsəllər öz fikir-niyyət və presuppozişiyaları ifadə etmək imkani yaradır və bunun sayasında bir çox məsələlər həll olunur [19, s.109-110].

Paremioloji vahidin modeli universal olsada, mahiyəti fərdidir. Ümumdiil və fərdi dünyadıl mənzərəsinin təhlili edərək, matndə müəllifin koqnitif-estetik vasitələrə malik olduğunu nəzərə almaq lazımdır. Beləliklə, paremioloji vahidlərdə müəllifin dil kimliyinin eks olunması obyektiv (dil) və subyektiv (nitq) amillarının qarşılıqlı tosürü ilə baş verir. U.Ekonun: "İnsanla qarşılıqlı əlaqə xaricində mürəkkab dildi işarəsinin *daxili enerjisi olmır* (kursiv bizimdir – Ç.Ə.), o, səs gurultusu və ya figur zənciri olan özünməoxşus bir "vücud" malik olur" – fikrini atalar sözü və massəllərin istifadəsinə aid etmək olar [8]. S.Əlizadə da qeyd etmişdir ki, "xalqın müşahidələrini, təsəvvür və təfakkür tərzini, canlı möntiqini hifz etəyon atalar sözü saxılmış yadır: *onun asıl enerjisi, təsir qüvvəsi nitq məqamında, konkret zaman, şərait daxilində birləşir*" (kursiv bizimdir – Ç.Ə.) [5, s.11]. Məsələn, bununla bağlı Borçalı, Masallı və Naxçıvan

folklor örnaklarından alınmış paremioloji vahidler yuxarıdakı fikirləri təsdiq etmiş olur. Vaxtında və yerində səslənən bu vahidlər dərinin nitqini zənginləşdirir, fikrini isə təsdiqləmisi olur.

*Paremioloji vahidlərin aktuallaşdırma üsulları*. Bəzən paremioloji vahidi necə şərh edcəyimiz tam aydın olmur, yəni "gerçəklidə mövcuddurmuş", "nə məlumudur", yoxsa "nə güman edilir", "nə hiss olunur" və s. Dördündən da, paremioloji matn son manasını ancaq əhəmiyyəti aktuallaşdırılmalarında alır [1, s.84]. Q.Permayakovun "atalar sözü və məsəllər situasiyaların və ya əşyalar arasında müyyən münasibələrin əsərləridir" müləhizilərin müxtəlif şəkildə şərh etmək olar [20, s.26]. Eyni situasiyaya müxtəlif paremioloji vahidlərlə münasibat bildirmək olar. Bu, matni göndərəninin vəziyyətinə hansı tərafını daha çox qeyd etmək istəyi, necə başa düşməsi və qiymətləndirməsinən asılıdır.

*Aktuallaşdırmanın perspektif və retrospektif aspektləri.* Atalar sözü və məsolin aktuallaşdırma aktını sadəcə situasiyanın təsviri və mənəsi olaraq araşdırmaq rəqəd deyildir. Paremioloji vahidlər ünsiyəttdə sadəcə malumatlandırıcı deyil, həm də qıymətləndirici və əmrverici funksiyani yerinə yetirir, yəni aktuallaşdırma kontekstin həm “retrospektiv komponenti”, həm də “prospektiv komponenti” ilə əlaqəndarlırlı. “Bu gün müxtəlif dil vahidləri uyğun semiotik işarələr müasir dilçilikdə koqnitiv-konseptual baxımdan gələcəyə görə perspektiv, idindi görə prospektiv, keçmişə görə da retrospektiv aspektlərdə tədqiq olunur” [4, s.248-249].

Paremioloji mətn bütünlükdə yeni məlumat kimi çıxış edir. Bu işa aktuallaşdırmanın yeganə növüdür ki, paremioloji mətn burada "vaziyətin işarəsi" (Q.L.Permayko) kimi araşdırılır. Atalar sözü və məsəllərin aşağıda göstərilən hekayelərdəki vaziyəti işara edildiyini müşahidə edirik. Danışanlar paremioloji vahidlərdə aks olunan mövzuya bəlləddirlər.

Paremioloji vahidlərdən söhbətin əvvəlində istifadə edilir və yaxud mövzü ilə heç bir əlaqəsi olmur. Atalar sözü və məsəllər təmsilşəhərin, latifələrin, qaravəllilərin və hekaya-ravayatlıların başlıqlarında da müşahidə edilir. Burada

paremioloji matn bütünlükde bilinen məlumatı göstərir, mətnin şöhrində verilən məlumat isə yeni hesab edilir. V.Lukin hesab edir ki, "başlıq - matnın vacib hissəsi və qatı müəyyən edilmiş vəziyyəti olan özəl mətnqurucu işarədir. Matının başlığı oxuduqca şərti işarəyə dayanır indeksli işarədir. Matni oxuduqdan və dərk etdiğən sonra isə motivləşdirilmiş şərti işarəyə yaxınlaşır. Mətndən önce şərti işarə kimi yazılın baslıq ancaq matnin məzmununu işarə edir, indeksli işarə kimi isə matnin fiziki məzmununu göstərir, türkçik oxucu hələ matnin nadən bəhs etdiyi bilmir. Ancaq oxuduqda baslıq, manasına gərə matnin məzmunundan xəbər verir. Əgor baslıq olaraq şərti dil işarəsi istifadə edilmişsə, onda hamim baslıq avvaldan şərti və indeksli işarələrin xüsusiyyətlərini birləşdirir" [21, s.59, 68].

Araştırdığımız Naxçıvan, Borçalı ve Məsali folklor örnəklərindən üçünün başlığında paremioloji vahidlər istifadə olunmuşdur: *Artıq tamah bəs yarar* ("artıq tamah T// bəs yarar R"), *Nə tökərsən asına...* ("nə tökərsən R // asına T, lo da çıxar R // qaşığına T"), *Qatıq dağları – yeri qalar, // Ayran dağlısa, nayi qalar?* ("Qatıq dağları T// – yeri qalar R, / Ayran dağlısa T// nayi qalar R?") [13, s.235; 9, s.84; 12, s.208]. Bu, o deməkdir ki, başlıqlar şortlu dil işarəsi mənasını verir. Digər üç matının başlığı da indeksli işarə mənasını daşıyır: *Nə tez gördünüz...* (Borçalı), *İki qardaş (Naxçıvan), Mehtər əshvalatı (Məsali)*. M.Musayev matının başlıqları haqqında yazır ki, onlar "badii matının tematik xarakterini mona-anlam yükü daşıyıcılardır" [4, s.288].

ƏDƏBİYYAT

1. А.А.Крикманн. Некоторые аспекты семантической неопределенности пословицы, Паремиологический сборник. Пословица. Загадка. Москва, «Восточная литература», 1978.
  2. Е.А.Реферсовская. Коммуникативная структура текста в лексико-грамматическом аспекте. Ленинград, «Наука», 1989.
  3. Azərbaycan dilinin funksional grammatikası: sıntaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi, F.Y.Veyzali, Q.S.Kazimov, İ.B.Kazimov, A.Y.Məmmədov, III c. Bakı, 2014.
  4. M.M.Musayev. Türkoloji dilçilik. Bakı, Bakı Slavyan Universiteti, dörslik, 2012.
  5. S.Əlizadə. "Öğuznamə", Bakı, "Yazıcı", 1987.
  6. А.М.Кузнецов. Вариативность в языке и варианты единиц на разных уровнях языковой структуры // Проблемы языковой вариативности, Ф.М.Березин и др. Москва, 1990.
  7. Лингвистический энциклопедический словарь. Москва, «Советская энциклопедия», 1990.
  8. У.Эко. Отсутствующая структура. Введение в семиотику. Спб.: Петрополис, 1998.

Bələdiyə, bütün mətnlə semantik əlaqələrə malik olan başlıq özül mətnqurucu işarə formasında mətnin məzmununu cəmlənmiş şəkildə eks etdirməyə malikdir.

**Natica.** Atalar söyü ve masalların kommunikatif (aktüel) uzvlomu ve koğnitif kategoriyalarının qarşılıqlı alaşşısının öyränilmesi nitqdo kommunikatif funksiyarı hayata keçirir. Bu gerçəklilikin bir qismını aks etdirən paremio loji vahidlərən istifadəsinin xüsusiyyətlərini izah edir. Dil freym semantik makanında koqniqliqvisitik komponentlərin (məntiqi, fəlsəfi, fizioloji, sosioloji, linqvistik-maddani) bütün kompleksinin ümümiləşdirilməsi imkan yaradır. Subyektiv amilin burada böyük üslubi rol oynadığı müyyən olasdırılmışdır, çünki atalar sözü vs. masallar fərdi şəkildə dünyanın dərəkini aks etdirir.

Fikrin reallaşdırılması, damışanın şaxsi niyyatının açılması ifadənin aktual üzvlənməsi şərтиndən baş verir. Araşdırımada atalar sözü, yaxud masalın tema və rema hissisi konkret kommunikativ tapşırıqla müəyyənləşdirilmişdir, yəni kontekstin retrospektiv və prospektiv komponenti ilə əlaqələndirildiyi ortaya çıxarılmışdır.

Bələliklə, dünya dil mənzərəsinin təcəssümü olan Azərbaycan folklorunda müxtəlif tərəflərin görünüşü, Azərbaycan dil mentalitəğimin anlaşılması səbəb olur. Ümumiyətlə, paremioloji ifadənin tema və ya reməsi kommunikativ üzvlənməni müyyəyən mənada aktuallaşdırır. Təbii ki, nöticədə bu, dünya dil mənzərəsində baxışımızın genişlənməsini imkan yaradacaq.

9. Borçalı folklor örnəkləri, I kitab, (2013), AMEA Folklor İnstitutu, (redaktor M.Allahmanlı). Bakı, "Elm və təhsil".
10. Ə.Hüseynzadə. Atalar sözləri və məsəllər. Bakı, "Elm və təhsil", 1985.
11. İlhamidov, B.Axundov, L.Hamidova. Azərbaycanca-rusca, Rusca-azərbaycanca atalar sözləri və zərbə-məsəllər lüğəti. Bakı, "Təhsil", 2009.
12. Masallı folklor örnəkləri. I kitab. (2013). AMEA Folklor İnstitutu (tərtib edən prof. F.Bayat, redaktor prof. M. Kazimoğlu). Bakı, "Elm və təhsil".
13. Azərbaycan Folkloru Antologiyası. Naxçıvan folkloru, I c., (1994), AMEA Folklor İnstitutu, (elmi redaktor İ.Abbasov). Bakı, "Sabah".
14. Г.А. Золотова. Коммуникативные аспекты русского языка. Москва, «Наука», 2001.
15. Т.Е.Янко. Коммуникативные стратегии русской речи. Москва, «Языки славянской культуры», 2001.
16. Е.С.Кубрякова. Части речи с когнитивной точки зрения. М., 2004.
17. Anglo-русский словарь, (2015), под.рел. проф. Мюллера В.К. Москва, АСТ, 1184.
18. О.В.Соколова. Категория фрейма в когнитивной лингвистике. «Вестник» АГТУ №1(36), 2007.
19. F.Bayat, X.Bəşirli. Azərbaycan folkloru və yazılı ədəbiyyat. Bakı, "Elm və təhsil", 2013.
20. Г.Л.Пермяков. Избранные пословицы и поговорки народов Востока. Москва, «Наука», 1968.
21. В.А.Лукин. Художественный текст. Основы лингвистической теории и элементы анализа. Москва, Ось, 89, 1999.

## THE COGNITIVE AND COMMUNICATIVE PECULIARITIES OF AZERBAIJANI PROVERBS AND SAYINGS

### Summary

In the article it is said about the cognitive function of Azerbaijani proverbs and sayings used in the expression of various spheres of life for the first time. The role of these units in the formation of the folklore worldview has been also determined. The investigation of this problem has been consisted of paremiological units taken from samples of folklore from Borchali, Nakhchivan and Masalli.

In addition, the idea of the speaker which included the frame knowledge of these units in the communicative situation is also investigated. In this article, both proverbs and sayings are studied according to the cognitive-conceptual view of perspective, prospective and retrospective aspects.

**Key words:** Azerbaijani paremiological units, proverbs, sayings, actual membership, cognitive categories, communicative, frame

## КОГНИТИВНЫЕ И КОММУНИКАТИВНЫЕ ОСОБЕННОСТИ АЗЕРБАЙДЖАНСКИХ ПОСЛОВИЦ И ПОГОВОРОК

### Резюме

В статье впервые с когнитивной точки зрения была исследована коммуникативная функция употребляемых в выражении разных сфер жизни азербайджанских пословиц и поговорок, также была определена их роль в формировании фольклорного мировоззрения. Данная проблема была рассмотрена на материале паремиологических единиц, взятых из фольклорных образцов таких регионов, как Борчалы, Нахчыван и Масаллы.

Кроме этого, была исследована реализация мысли говорящего, включающего в коммуникативную ситуацию фреймовое знание данных единиц. В настоящей статье пословицы и поговорки также были исследованы с когнитивно-концептуальной точки зрения в перспективном, проспективном и ретроспективном аспектах.

**Ключевые слова:** азербайджанские паремиологические единицы, пословицы, поговорки, актуальность членение, когнитивные категории, коммуникативный, фрейм